

# İlham Əliyev Paşinyanı bir daha çıxılmaz vəziyyətə saldı

Avropanın aparıcı təşkilatlarından olan Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın əlaqələrində xüsusən son on ildə ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Bu, ölkəmizin xarici siyasetinin uğurunun təzahürü kimi təqdirolayıqdır. Eyni zamanda Azərbaycan Aİ-yə üzv ölkələrlə səx əlaqələrə malikdir. Hətta respublikamızın bu təşkilatla üzv olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdəşliq xarakteri daşıyır. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir.

Azərbaycan Aİ ilə Şərq Tərəfdəşliyi təşəbbüsü çərçivəsində də feal əməkdaşlıq həyata keçirir. İyunun 18-də keçirilən Şərq Tərəfdəşliyi ölkələrinin videokonfrans formatında sammitində bu barədə ətraflı söhbət açıldı. Cənab İlham Əliyev Azərbaycanı Şərq Tərəfdəşliyinin feal tərəfdəş ölkəsi adlandıraraq, Aİ ilə əməkdaşlığın Azərbaycanın xarici siyasetinin əsas prioritetlərində olduğunu bildirdi. Məlum olduğu kimi, hələ 2018-ci ilin yayında respublikamızla Avropa İttifaqı arasında paraflanan "Tərəfdəşliq prioritetləri" sənədi, ilk növbədə, bu qurumun Azərbaycanın ərazi bütövlüyünə olan ehtiramının nümunəsi idi. Çünkü sənəddə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tənqimmiş sərhədlərin toxunulmazlığı prinsiplərinə sadıqlıyi vurğulanır. Hazırda Azərbaycanla Aİ arasında yeni tərəfdəşliq sazişi üzərində iş gedir. Bu sənədin imzalanması ilə respublikamızla Avropa İttifaqı arasında əməkdaşlıqda tamamilə yeni mərhələ başlayacaq.

Şərq Tərəfdəşliyi ölkələrinin videokonfrans formatında keçirilən sammitinin başqa bir mühüm tərəfi isə Azərbaycan Prezidentinin bu mötəbər təşkilatın imkanlarından səmərəli şəkildə yararlanaraq, ölkəmizin məruz qaldığı işgalla bağlı həqiqətləri bir daha Avropa ictimaiyyətinin diqqətine çatdırması oldu. Bəli, fakt fakılığında qalır ve bu gün Avropa dəyərləri, o cümlədən Şərq Tərəfdəşliyi çərçivəsində işgalçılığı, separatizmə, ərazi bütövlüyünün pozulmasına yer yoxdur. Bir müddət əvvəl İspaniya Kataloniya əyalətində baş qaldıran separatizm cəhdleri də ikili standartlar siyasetinin Qərbin özüne qarşı çevrilməsinin aydın təzahürü idi. Avropanın sabitliyi və təhlükəsizliyi isə, ilk növbədə, bütün bu tip hadisələrə, dövlətlərin ərazi bütövlüyünün təmin olunmasına ədaləti mövqənin ortaya qoyulmasından keçir. Prezident İlham Əliyev Azərbaycanın ərazilərinin Ermənistən tərəfindən işgal edilməsi faktını bir daha qaldırmaqla diqqəti məhz bu məsələyə yönəltdi.

Sammitin başqa bir yadداşaların məqamı cənab İlham Əliyevin çıxışında Ermənistən işgalçılıq siyasetini bir daha diqqətə çatdırması bu ölkənin baş naziri növbəti dəfə publika qarşısında pert vəziyyətə düşməsinə səbəb oldu. Beləki Paşinyanın Ramil Səfərovun azad olunması ilə bağlı devidiklərinə Prezident İlham Əliyevin verdiyi cavab və belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə etməsi Ermənistən baş nazirinə vurulan tərs şapalaq effekti verdi. Bununla da Paşinyanın bir daha beynəlxalq tədbirlər çərçivəsində siyasi sebstsizliyi sübut olundu və ən əsası o, Prezident İlham Əliyevin səsləndirdiyi tarixi həqiqətlər qarşısında çıxılmaz vəziyyətə salındı.

Paşinyanın çıxışında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan Ordu sunun zabitli Ramil Səfərovla

bağlı qərarını tamamilə saxtalaşdırılmış formada təqdim etdi. Belə ki, erməni baş nazir sənəddə, guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyaset həyata keçirdiyinin eks olunduğunu iddia etdi. Lakin məlum olduğu kimi, qeyd olunan məhkəmənin qərarında Azərbaycana qarşı hansıa irqçılık ittihamı yer almayıb. Üstəlik, həmin qərarda Budapeştde baş vermiş hadisənin fərdi davranışının əsasında tərəfdildiyi qeyd olunub və Azərbaycan Respublikasının bununla bağlı məsuliyyət daşımı barədə heç bir fikir yoxdur. Ramil Səfərovun əvvinə gəldikdə isə, Azərbaycan Respublikası Konstitusiyasından irəli gələrək 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən zabitimiz barəsində verilmiş əvvəf fərmanı birmənalı olaraq beynəlxalq hüquqi razılaşmadan irəli gəlir və dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivesindədir. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçılıkda ittiham edən Paşinyanın növbəti dəfə özünü yalan və saxtakarlıqla ifşa etdi.

Azərbaycan Prezidentinin erməni terrorçusu Karapetyanla bağlı söylədikləri isə erməni terrorçuluğu barədə yalnız bir faktdır. "Məlum millet" pərdəsi arxasında ermənilər nəinki Qafqazda, Azərbaycanda və Türkiyədə, eləcə də Avropa və Amerika ölkələrində də ən qanlı hadisələrə, terrora imza atıblar. XX əsr boyu ermənilərin azərbaycanlılara, türklərə qarşı həyata keçirdikləri terror siyasetinin xronologiyasını xatırlayarkən tərəfdilən vəhşilik və cinayətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir. İkinci Dünya müharibəsi zamanı faşistlərin ələltisi kimi keçmiş sovet respublikaları ərazisində təxribatçılıq fealiyyəti ile məşğul olan, terrorçu fealiyyət həyata keçirən "Njde" ləqəbli Qaregin Ter-Arutyunyanın 2016-ci ildə Yerevanda altimetrik heykəlinin qoyulması Ermənistanda faşizmin və terrorçuluğun qəhrəmanlaşdırıldığı göstərən ən böyük faktdır. O cümlədən Dağlıq Qarabağda əsgərlərimiz tərəfindən məhv edilən və Ermənistanda abidəsi qoyulmuş M.Melkonyan ən qanlı terror əməllərinə imza atmış canı idi. Xatırladım ki, Njdenin Rusyanın Armavir şəhərində erməni kilsəsinin ərazisindəki xatire lövhəsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin məsələyə müdaxilə etməsindən sonra yiğisidirildi.

Erməni terrorçuluğu barədə kifayət qədər danışmaq olar. Prezident İlham Əliyev sadəcə olaraq ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın adını çəkməkə Paşinyana yerini gösterdi, ona əsl terrorçuların kimlə olduğunu xatırlatdı. Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə Ermənistən baş nazirini beynəlxalq tədbirlər çərçivəsində rəzil duruma saldı. Diqqəti çəkən başqa bir mühüm məqam odur ki, Azərbaycan Prezidenti bu dəfə erməni baş naziri Avropa İttifaqının tədbirində künccə sıxişdirdi.



Ümumiyyətlə, Paşinyanın beynəlxalq tədbirlərdə sərgilədiyi davranışın ayrıca müzakirə mövzusudur. Məlumdur ki, siyasetlə məşğul olanların, dövlət başçılarının davranışları, intellekti, peşəkarlığı, mədəni səviyyəsi geniş ictimaiyyət tərefindən hemiše müzakirə predmetinə çevirilir və netica etibarilə bunlar həmin şəxs barədə ictimai rəy formalasdır. Liderin ne dərəcədə sistem yaratma qabiliyyətinə malik olması, mövcud qlobal çağırışlara cavab vermə potensialı olan dövlət xadimi statusuna uyğun gelməsi tam açıqlığı ilə görünür. Ələlxüs, bu təzadlılıq son vaxtlar Münxen Təhlükəsizlik konfransında, MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində Ermənistən baş naziri Nikol Paşinyanın çıxışlarında özünü tam təsdiq etmiş oldu. "Küçə demokrati" olan bu adam etdiyi populist çıxışları, protokoldankənar yersiz replikalari, utopik ideyalara əsaslanan məhdud tarixi bilikləri və əxlaqi keyfiyyətləri ilə belə yüksək tədbirlər üçün yad bir ünsür təessüratı bağışlayır. Görünən odur ki, həmin tədbirlərdə istirak edən digər dövlət başçıları da bu kəskin təzadı hiss edir və Ermənistəndə kadr probleminin olduğunu dərk edirlər. Bugünkü erməni cəmiyyətində baş verənlər isə Paşinyan hakimiyətinə adekvatdır. Fikir verin, gündəlikdə olan məsələ Avropa İttifaqı ilə Şərq tərəfdəşliyini əhatə edən ölkələr arasında münasibətlərən və koronavirus pandemiyası ilə mübarizədən gedir. Paşinyan isə öz populist amplasında, uzun illər əvvəl iki nəfər arasında baş vermiş cinayət hadisəsi ilə bağlı Avropa Məhkəməsinin çıxardığı hökmü təhrif edərək xəstə erməni təbliğatı aparır. Siyasi diskuсиyada cənab İlham Əliyevin erməni terrorçuları, rəsmi Yerevanın faşizm ideologiyasını rəsmi dövlət siyasetinə çevirdiyi barədə gətirdiyi əsaslı dəlillərin, tarihi faktların qarşısında Paşinyanın aciz qalaraq, diqqəti aktual və qlobal məsələlərdən yayındırmağa cəhd edir. Yəni özü kimi cılız məsələlərlə həlli vacib problemlərdən diqqəti yayındırmaq məqsədi güdür. Düşünürəm ki, cənab Prezidentin başlığı hücum diplomatiyası davam etdirilməli və düşmən hər addımda ifşa olunmalıdır.

On əsası isə, Prezident İlham Əliyev Ermənistən baş naziri N. Paşinyanı diplomatik müstəvidə bir daha yerində oturtmaqla ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Siyasetdə təsadüfi heç nə olmur. Cənab Prezidentin rəhbərliyi və şəxsi nümunəsi ilə aparılan siyaset sistemi şəkildə ölkəmizin beynəlxalq səviyyədə dəha da güclənməsinə səbəb olmaqla, xalqımızın sülhsevər mahiyyətini təbliğ edir.

**Nəsib MƏHƏMƏLİYEV,  
Milli Məclisin deputati**